

**SƏRBƏST AUDİTORLARIN, AUDİTOR TƏŞKİLATLARININ VƏ XARİCİ AUDİTOR
TƏŞKİLATLARININ FİLİALLARININ (VƏ YA NÜMAYƏNDƏLİKLƏRİNİN)
FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN YARIMİLLİK (İLLİK) HESABAT FORMASINA VƏ ONA
ƏLAVƏYƏ DƏYİŞİKLİK EDİLMƏSİNƏ DAİR**

T Ə L İ M A T

I. Ümumi müddəalar

1.1. Bu Təlimat "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməyə və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarına əsasən tərtib edilmişdir.

1.2. Hesabatın mətni kompüterdə "EXCEL" proqramında sətirlərinin hündürlüyü 13,5 piksel və eni – A-5,43; B-29; C-10; D-10; E-10; F-10; G-10 və H-10 piksel ölçüdə olan 8 sayda sütundan istifadə etməklə cədvəl formasında tərtib olunur. Çap A4 (210 x 297 mm) formatlı ağ kağızın hər iki üzündə aparılmalıdır.

1.3. Kompüterdə yığılan mətn Times New Roman –12 şrifti ilə çap olunur.

1.4. Hesabat sərbəst auditorun (auditor təşkilatının rəhbərinin) imzası və möhürü ilə təsdiqlənir, doldurulduğu tarix göstərilir.

1.5. Hesabat ildə iki dəfə, yarımillik və illik yekuna görə, növbəti ayın sonunadək (çap və elektron variantda) Auditorlar Palatasına təqdim edilir.

1.6. Təlimat bütün sərbəst auditorlara, auditor təşkilatlarına və xarici auditor təşkilatlarının filiallarına (və ya nümayəndəliklərinə) şamil edilir.

II. Hesabat formasının tərtib edilməsi qaydası

2.1. "Auditor xidməti göstərilməsi barədə müqavilə" adlı I bölmənin:

2.1.1. "Bağlanmış müqavilə" adlı 1-ci bəndinin:

2.1.1.1. "Sayı" adlı 1.1-ci sətirinin 4-cü sütununda hesabat dövrünün əvvəlinə qədər bağlanmış, ancaq icra olunmamış müqavilənin sayı, 5-ci sütununda hesabat dövründə bağlanmış müqavilənin sayı və 6-cı sütununda bağlanmış cəmi müqavilənin sayı (sət.1.1. (süt.4+süt.5) ədədlə göstərilir;

2.1.1.2. "Məbləği" adlı 1.2-ci sətirinin 4-cü sütununda hesabat dövrünün əvvəlinə qədər bağlanmış, ancaq icra olunmamış müqavilənin məbləği, 5-ci sütununda hesabat dövründə bağlanmış müqavilənin və 6-cı sütununda cəmi bağlanmış müqavilənin məbləği (sət.1.2(süt.4+süt.5)) manatla göstərilir;

2.1.2. "Yerinə yetirilmiş müqavilə" adlı 2-ci bəndinin:

2.1.2.1. "Sayı" adlı 2.1-ci sətirinin 5-ci sütununda cəmi bağlanmış müqavilənin sayından (sət.1.1. süt.6) hesabat dövründə icra olunmuş müqavilənin sayı ədədlə göstərilir;

*İcrası iki və daha çox hesabat dövründə nəzərdə tutulan müqavilələr

2.1.2.2. "Məbləği" adlı 2.2-ci sətirinin 5-ci sütununda hesabat dövründə bağlanmış müqavilənin məbləğindən (sət.1.2. süt.6) hesabat dövründə icra olunmuş müqavilənin məbləği manatla göstərilir;

2.1.3. "Ləğv edilmiş müqavilə" adlı 3-cü bəndinin:

2.1.3.1. "Sayı" adlı 3.1-ci sətirinin 5-ci sütununda cəmi bağlanmış müqavilənin sayından (sət.1.1. süt.6) hesabat dövründə ləğv edilmiş müqavilənin sayı ədədlə göstərilir;

2.1.3.2. "Məbləği" adlı 3.2-ci sətirinin 5-ci sütununda cəmi bağlanmış müqavilənin məbləğindən (sət.1.2. süt.6) hesabat dövründə ləğv edilmiş müqavilənin məbləği manatla göstərilir;

2.1.4. "Yerinə yetirilməmiş müqavilə" adlı 4-cü bəndinin:

2.1.4.1. "Sayı" adlı 4.1-ci sətirinin 4-cü sütununda hesabat dövrünün əvvəlinə bağlanmış müqavilənin sayından (sət.1.1. süt.4) hesabat dövründə qüvvədə olan, ancaq icra olunmayan müqavilənin sayı, 5-ci sütununda hesabat dövründə bağlanmış müqavilənin sayından (sət.1.1. süt.5) hesabat dövründə qüvvədə olan, ancaq icra olunmayan müqavilənin sayı və 6-cı sütununda hesabat dövründə cəmi icra olunmayan müqavilənin sayı (sət.4.1.(süt.4+süt.5)) ədədlə göstərilir;

2.1.4.2. "Məbləği" adlı 4.2-ci sətirinin 4-cü sütununda hesabat dövrünün əvvəlinə bağlanmış müqavilənin məbləğindən (sət.1.2.süt.4) hesabat dövründə qüvvədə olan müqavilənin icra olunmayan məbləği, 5-ci sütununda hesabat dövründə bağlanmış müqavilənin məbləğindən (sət.1.2.süt.5) hesabat dövründə qüvvədə olan müqavilənin icra olunmayan məbləği və 6-cı sütununda hesabat dövründə cəmi icra olunmayan müqavilənin məbləği (sət.4.2.(süt.4+süt.5)) manatla göstərilir;

2.1.5. Rəylərin sayı

2.1.5.1."Müsbət rəy verilmiş audit obyektlərinin sayı" adlı 5.1-ci sətirinin 5-ci sütununda hesabat dövründə müsbət rəy verilmiş audit obyektinin sayı ədədlə göstərilir;

2.1.5.2."Şərti müsbət rəy verilmiş audit obyektlərinin sayı" adlı 5.2-ci sətirinin 5-ci sütununda hesabat dövründə şərti müsbət rəy verilmiş audit obyektinin sayı ədədlə göstərilir;

2.1.5.3."Mənfi rəy verilmiş audit obyektlərinin sayı" adlı 5.3-cü sətirinin 5-ci sütununda hesabat dövründə mənfi rəy verilmiş audit obyektinin sayı ədədlə göstərilir;

2.1.5.4." Rəy verməkdən imtina edilmiş audit obyektlərinin sayı" adlı 5.4-cü sətirinin 5-ci sütununda hesabat dövründə rəy verməkdən imtina edilmiş audit obyektlərinin sayı ədədlə göstərilir;

2.2. "İşçilər barədə məlumat" adlı II bölmənin:

"Ümumi işçilər", o cümlədən "Auditorlar", "Assistentlər", "Mütəxəssislər" və "Digər işçilər"adlı, müvafiq olaraq, 1.1-ci, 1.2-ci, 1.3-cü və 1.4-cü sətirlərinin 3-cü sütununda hesabat dövrünün əvvəlinə olan işçilərin sayı, 4-cü və 5-cı sütunlarında, müvafiq olaraq, hesabat dövründə işə qəbul olunan və işdən azad olunan işçilərin sayı, 6-cı sütununda hesabat dövrünün sonuna olan işçilərin sayı nəfərlə göstərilir.

III. Hesabat formasına 1 sayılı Əlavənin tərtib edilməsi qaydası

3.1. Bu Əlavədə, auditor xidməti üçün bağlanmış müqavilələrin sıra nömrəsi 1-ci sütunda, hesabat dövrünün əvvəlinə qədər bağlanmış, ancaq icra olunmamış və hesabat dövrü ərzində bağlanmış müqavilə üzrə audit obyektinin adı 2-ci, VÖEN-i 3-cü və təşkilati-hüquqi forması cədvəl 1-də göstərilən kod üzrə 4-cü sütunlarda, bağlanmış müqavilənin №-si 5-ci, tarixi (nümunə "25.07.10") 6-cı, ümumi məbləği ƏDV daxil (manatla) 7- ci, ümumi məbləgdə ƏDV məbləği (manatla) 8-ci sütunlarda, xidmətin növü cədvəl 2- də göstərilən qaydada 9-cu sütunda, auditor hesabatının tarixi 10-cu, xidmət göstərmiş şəxsin soyadı və

adı 11-ci sütunda, müqaviləyə dəyişiklik, icrasız, ləğv olunmuş, uzunmüddətli müqavilələr barədə qeydlər və s. 12-ci sütunda göstərilir.

3.2. Kompüterdə yığılan əlavənin mətni Times New Roman –10 şrifti ilə çap olunur.

Cədvəl 1

Sıra № si	Audit obyektinin təşkilati-hüquqi forması	Audit obyektinin təşkilati-hüquqi formasının hesabatda göstərilən kodu
1.	Səhmdar cəmiyyətləri	1
2.	Filial və nümayəndəliklər	2
3.	100%-li xarici investisiyalı müəssisələr	3
4.	Məhdud məsuliyyətli müəssisələr	4
5.	Digər müəssisələr	5
6.	Sığorta təşkilatları	6
7.	Birgə müəssisələr	7
8.	Bələdiyyələr	8
9.	Banklar və kredit təşkilatları	9

Cədvəl 2

Sıra № si	Xidmətin məzmununun tam adı	Xidmətin məzmununun hesabatda göstərilən nümunəsi
1.	Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) və vergi hesabatlarının auditi	MVHA 2015 (ili göstərməklə)
2.	Maliyyə-təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin vergi hesabatlarının auditi	VHA 2015 (ili göstərməklə)
3.	Əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi	ƏQA 01.11.2015 (hansı tarixə göstərməklə)
4.	İntellektual mülkiyyət obyektlərinin və nou-haunun qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi	İMA 01.11.2015 (hansı tarixə göstərməklə)
5.	Qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi	QKEA 2015 (ili göstərməklə)
6.	Müəssisə və təşkilatlarda mühasibat xidmətlərinin göstərilməsi	MUX 01.11.2015- 01.12.2015 (hansı dövrdən üzrə göstərməklə)
7.	Mühasibat və vergi uçotu, vergiqoyma üzrə ayrı-ayrı məsələlər üçün məsləhət xidmətinin göstərilməsi	MVMX 01.11.2015- 01.12.2015 (hansı dövrdən üzrə göstərməklə)
8.	Müəssisə və təşkilatlarda mühasibat uçotunun bərpası	MUBX 01.11.2015- 01.12.2015 (hansı dövrdən üzrə göstərməklə)

9.	Hüquqi şəxslərin yaradılması məqsədilə təsis sənədlərinin işlənilib hazırlanması	TSX 01.11.2015 (hansı tarixə göstərilməklə)
10.	İqtisadi əsaslandırılmaların, biznes planlarının və digər layihələrin işlənilib hazırlanması	İƏX 01.11.2015 (hansı tarixə göstərilməklə)
11.	Nizamnamə fondunun formalaşdırılmasının auditi	NFA 01.11.2015 (hansı tarixə göstərilməklə)
12.	Layihənin auditi	LA 01.11.2015- 01.12.2015 (hansı dövrdən üzrə göstərilməklə)
13.	Digər auditor xidmətləri	DX

Qeyd. ƏDV ödəyicisi üçün hesabatın müvafiq göstəriciləri ƏDV nəzərə alınmaqla tərtib olunur.

IV. Hesabat formasına 2 sayılı Əlavənin tərtib edilməsi qaydası

4.1. Cədvəl 1-ci “Məhdud məsuliyyətli cəmiyyətlər (sayı)” sətrində:

4.1.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommersiya qurumlarının, 3-cü sütunda digər qurumların sayı göstərilir.

4.1.2. 4-8-ci sütunlarda dövriyyələr üzrə MMC-lərin sayı göstərilir.

4.1.3. 9, 11-18-ci sütunlarda müvafiq olaraq MMC-lərin fəaliyyət sahəsi üzrə sayı göstərilir.

4.1.4. 19-29-cu sütunlarda MMC-lərə göstərilən xidmətin növlərinə görə sayı qeyd edilir.

4.1.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər göstərilir.

4.2. Cədvəl 2-ci “Məhdud məsuliyyətli cəmiyyətlər (dövriyyəsi)” sətrində:

4.2.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommersiya qurumlarının, 3-cü sütunda digər qurumların dövriyyəsi göstərilir.

4.2.2. 4-8-ci sütunlarda auditdən keçən MMC-lərin dövriyyələri göstərilir.

4.2.3. 9, 11-18-ci sütunlarda müvafiq olaraq MMC-lərin fəaliyyət sahəsi üzrə dövriyyələri göstərilir.

4.2.4. 19-29-cu sütunlarda MMC-lərə göstərilən xidmətin növlərinə görə dövriyyəsi qeyd edilir.

4.2.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.3. Cədvəl 3-cü “Səhmdar cəmiyyətlərin (sayı)” sətrində:

4.3.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommersiya qurumlarının, 3-cü sütunda digər qurumların sayı göstərilir.

4.3.2. 4-8-ci sütunlarda dövriyyələr üzrə SC-lərin sayı göstərilir.

4.3.3. 9-18-ci sütunlarda müvafiq olaraq SC-lərin fəaliyyət sahəsi üzrə sayı göstərilir.

4.3.4. 19-29-cu sütunlarda SC-lərə göstərilən xidmətin növlərinə görə sayı qeyd edilir.

4.3.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər göstərilir.

4.4. Cədvəl 4-cü “Səhmdar cəmiyyətlərin (dövriyyəsi)” sətrində:

4.4.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommersiya qurumlarının, 3-cü sütunda digər qurumların dövriyyəsi göstərilir.

4.4.2. 4-8-ci sütunlarda auditdən keçən SC-lərin dövriyyələri göstərilir.

4.4.3. 9-18-ci sütunlarda müvafiq olaraq SC-lərin fəaliyyət sahəsi üzrə dövriyyələri göstərilir.

4.4.4. 19-29-cu sütunlarda SC-lərə göstərilən xidmətin növlərinə görə dövriyyəsi qeyd edilir.

4.4.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.5. Cədvəl 5-ci “Siyasi partiyalar (sayı)” sətrində:

4.5.1. 3-cü sütunda auditdən keçən siyasi partiyaların sayı göstərilir.

4.5.2. 4-8-ci sütunlarda dövriyyələr üzrə siyasi partiyaların sayı göstərilir.

4.5.3. 9-18 sütunlar doldurulmur.

4.5.4. 19-29-cu sütunlarda siyasi partiyalara göstərilən xidmətin növləri üzrə sayı qeyd olunur.

4.5.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.6. Cədvəl 6-cı “Siyasi partiyaların (dövriyyəsi)” sətrində:

4.6.1. 3-cü sütunda auditdən keçən siyasi partiyaların dövriyyəsi göstərilir.

4.6.2. 4-8-ci sütunlarda auditdən keçən siyasi partiyaların dövriyyəsi göstərilir.

4.6.3. 9-18 sətrində sütunlar doldurulmur.

4.6.4. 19-29-cu sütunlarda siyasi partiyalara göstərilən xidmətin növləri üzrə dövriyyəsi qeyd olunur.

4.6.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.7. Cədvəl 7-ci “Bələdiyyələr (sayı)” sətrində:

4.7.1. 3-cü sütunda auditdən keçən bələdiyyələrin sayı göstərilir.

4.7.2. 4-8-ci sütunlarda dövriyyələr üzrə bələdiyyələrin sayı göstərilir.

4.7.3. 9-18 sətrində sütunlar doldurulmur.

4.7.4. 19-29-cu sütunlarda bələdiyyələrə göstərilən xidmətin növləri üzrə sayı qeyd olunur.

4.7.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.8. Cədvəl 8-ci “Bələdiyyələr (dövriyyəsi)” sətrində:

4.8.1. 3-cü sütunda auditdən keçən Bələdiyyələrin dövriyyəsi göstərilir.

4.8.2. 4-8-ci sütunlarda auditdən keçən siyasi partiyaların dövriyyəsi göstərilir.

4.8.3. 9-18 sütunlar doldurulmur.

4.8.4. 19-29-cu sütunlarda Bələdiyyələrə göstərilən xidmətin növləri üzrə dövryyəsi qeyd olunur.

4.8.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.9. Cədvəlin 9-cu “Digər (sayı)” sətrində:

4.9.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommərsiya qurumlarının, 3-cü sütunda digər qurumların sayı göstərilir.

4.9.2. 4-8-ci sütunlarda dövryyələr üzrə digərlərin sayı göstərilir.

4.9.3. 9-18-ci sütunlarda müvafiq olaraq digərlərin fəaliyyət sahəsi üzrə sayı göstərilir.

4.9.4. 19-29-cu sütunlarda digərlərə göstərilən xidmətin növlərinə görə sayı qeyd edilir.

4.9.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər göstərilir.

4.10. Cədvəlin 10-cu “Digər (dövryyəsi)” sətrində:

4.10.1. 1-ci sütunda auditdən keçmiş ictimai əhəmiyyətli qurumların, 2-ci sütunda kommərsiya qurumlarının, 3-cü sütunda digər qurumların dövryyəsi göstərilir.

4.10.2. 4-8-ci sütunlarda auditdən keçən digərlərin dövryyələri göstərilir.

4.10.3. 9, 11-18-ci sütunlarda müvafiq olaraq digərlərin fəaliyyət sahəsi üzrə dövryyələri göstərilir.

4.10.4. 19-29-cu sütunlarda digərlərə göstərilən xidmətin növlərinə görə dövryyəsi qeyd edilir.

4.10.5. 30-33-cü sütunlarda göstərilən auditor xidmətinə görə verilən rəylər qeyd edilir.

4.11. Cədvəlin 11-ci “ Cəmi (say)” sətrində bütün sütunlar üzrə cəmi saylar göstərilir.

4.12. Cədvəlin 12-ci “ Cəmi (dövryyə)” sətrində bütün sütunlar üzrə cəmi dövryyələr göstərilir.